

Səhnə fədaisi Əşrəf Yusifzadə

Ulu Şeyx Nizami yurdunda doğulub boy-a-başa çatlığımdan, xüsusilə de valideynlərim olan, mərhum Xalq artistləri Məhəmməd Burcəliyev və Sədayə xanım Mustafayevanın həyatları məhz Gəncə Dövlət Dram Teatrı ilə sıx bağlı olduğundan, bu sənət məbədində tez-tez getməli olur, burada çalışan müqtədi sənətkarlar haqqında söhbətlərə şahidlik edirdim. Həmin söhbətlərdə Xalq artistləri Əşrəf Yusifzadənin və həyat yoldaşı Rəmziyyə Veysəlovanın da adalar tez-tez cəkilirdi.

Bu yazında yaradıcılığının en parlaq mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Yusifzadəni xatırlamaq istəyirəm. 1906-cı ildə Şərur rayonunun Sərstanlı kəndində dünyaya gəlib. Beşillik təhsilini kənddə başa vuraraq İrəvana gedib, fəhlə faktütsinə daxil olub. Paralel olaraq Yunis Nurinin dram dərnəyində epizodik rollarda, kütłəvi səhnələrdə oynayıb. Sonra ustadinin zəmanəti ilə İrəvanda Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yarananında isə bədii kollektivin heyətinə daxil edilib. İlk olaraq Jan Batist Molyerin "Zorən təbib" komediyasında Nökər obrazını yaradıb. Sonra Cəfər Cabbarlınin "Aydın" pyesində Dövlət bəy, "Pepo" pyesində isə Pepo rollarında maraqlı çıxışları ilə yadda qalıb.

1930-cu ildə Əşrəf Yusifzadə teatrdan ayrılaraq, Bakıya ali təhsil almağa galib. Politexnik İnstitutuna daxil olub. Məşhur aktyor Rza Təhmasib və şair-dramaturq Hüseyin Cavidlə dostluğunu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına qəbul olunub. Kollektivlə birgə elə həmin ilin sonunda Gəncəyə gəlib və burada qalaraq ömrünün sonuna qədər yerli Dövlət Dram teatrında aktyor kimi fəaliyyət göstərib. Teatrın repertuarının əsas ağırlığını cəsarətlə ciyinləri üzərində çəkən, demək olar, bütün qəhrəmanları və əsas rolları oynayan barmaqla sayılacaq aparıcı aktyorlardan biri da o, olub. Rejisörslərdən Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyin Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən kamil kuruluşlarında əsas rolları məhz Əşrəf Yusifzadə oynayıb.

Coşqın səhnə ehtirası, daxili temperamenti, gur səsi, qaynar psixoloji aləmi, pafoslu danışq ahəngi olan aktyor klassik faciə obrazlarının mahir ifaçısı kimi bu gün də vaddasında yasavır. Əsrəf Yusifzadə realist

səpkili tamaşalarda da romantik monumen talizmə meyil göstərib. Mürəkkəb psixolo ji personajları da məhərətlə oynaya bilib. Məhz daxili aktyorluq harmoniyasını plastik hərəkətlərdə ustalıqla təcəssüm etdirməy bacarib. Qabil sənətkar kimi Gəncə Dövlət Dram Teatrının səhnəsində bir-birindən ma raqlı, rəngarəng obrazlar qaləriyası yaradıb.

Səməd Vurğunun "Vaqif" tarixi dramında Xalq artisti Əşrəf Yusifzadənin yaratdığı Ağa Məhəmməd şah Qacar surəti maraqlı izlənilən obrazlarından biri kimi diqqəti cəlb edirdi. Onun Qacarı yalnız qanicən bir fateh kimi təqdim olunmurdu. Aktyor böyük məharətlə Qacarın ruhi əzəablарını da, ətrafinda olanlara münasibətini də, yırtıcı təbiətini də bir sözlə, xarakterini hərtərəfli göstərməyə müvəffəq olurdu.

Xalq artisti Rəmziyyə Veyşəlova xatirələrində aktyorun Qacar obrazı haqqında yazdı: “Əşrəf Qacar obrazı üzərində işləyərkən məsləhət üçün Naxçıvanda yaşayan əmisinə məktubla müraciət etdi. Çox savadlı bir adam olan əmisi ona cavab yazüb bildirdi ki, “Əşrəf, sən çalış, Qacarı savadlı, geniş dünyagörgüslü sərkərdə kimi göstər”. Əşrəf da pyesdə Qacarı bu səpkidə işıqlandırmağa callışındı. Cəsarətlə deyə bilerəm ki, Qacar obrazını Azərbaycan sohnəsində Sidiq Ruhullayev və sonra mükəmməl yaranan aktyor Əşrəf olub. Bu obrazda Əşrəf Qacarı bütün eybəcarlıyi ilə yanaşı, ağıllı, bilikli bir şəxsiyyət sərkərdə olaraq göstərməyə nail olub”.

Onu da əlavə edim ki, xəsis, qorxaq, pu-
yük insanlıq şərəfini itirən Hacı Qarani
qəlbi, viedanı kömür kimi qara olan
xəyanət mütəcəssiməsi Yaqonu, eləçə də Şeyx
Şənanın daxili dünyasını acıb göstərmək və
tamaşaçılara sevdirmək qabiliyyəti aktyoru
böyük səhnə uğurlarına gözəl təqdimə
olub. Onun məharətlə yaratdığı obrazlardan
biri də rejissor, Əməkdar inceşənət xadim
Hüseyin Sultanovun quruluşunda Gilerman
Fiqeyredonun “Tülük və üzüm” pyesindək
Ezop roludur. Bu obraz Əşrəf Yusifzadənin
Gəncə teatrında oynadığı ən yadda qalan



maraqlı və bitkin obrazları silsiləsinə daxildir. Aktyor Ezopu da fərqli cizgилərlə göstərməyə müvəffəq olaraq, onu səhnə fəaliyyətinin uğurlu surətlərindən biri kimi təqdim edə bilirdi. Rejissor Nəşir Sadıqzadə “Bakı” qəzetində Əşref Yusifzadənin Ezop obrazı haqqında yazırırdı: “Əşref Yusifzadə öz oyununda qulun azadlıq ehtirası ilə cırpinan qəlbinin hiss və həyacanlarını gözəl fəçəssüm etdirirdi”.

Xalq artisti Əşrəf Yusifzadə eləcə də “Azərbaycanfilm”in istehsalı olan bir sıra filmlərdə yaddaqlan, maraqlı obrazlar yaradıb. Mirzə Fətəli Axundzadənin eyni adlı komediyası əsasında Cəfər Cabbarlinin ssenariyindən istifadə edilmişdir və 1929-cu ildə quruluşçu rejissor Abbas Mirzə Şərifzadə və quruluşçu operator İvan Tartakovski tərəfindən ekranlaşdırılan “Hacı Qara”, daha sonra 1958-ci ildə ssenari müəllifi Qılman Musayev, quruluşçu rejisörleri İsmayılov və Əfəndiyev, Şüa Şeyxov, quruluşçu operatoru Əsgər İsmayılov olan “Kölgələr sürüñür”, 1960-ci ildə Mehdi Hüseynin ssenari müəllifi, Ağarza Quliyevin quruluşçu rejissor və Dmitri Feldmanın quruluşçu operatörü olduğu “Səhər” tammetrajlı bədii filmlərində yaradığı obrazları Azərbaycan kino səlnaməsinə rəngarənglik və fərqlilik gətirə bilib.

*Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas*